

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

"Təsdiq edirəm"  
"Tədrisin təşkili və təlim texnologiyaları"  
üzrə prorektor vəzifəsini icra edən  
  
dos.Z.İ.Məmmədov  
"07" fevral 2025-ci il

**Fənn sillabusu**

**İxtisas:** 050635 Qida mühəndisliyi

**Fakültə:** Aqrar və mühəndislik

**Kafedra:** Texnologiya və texniki elmlər

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** İxtisasa giriş

**Kodu:** İPF-B10

**Tədris ili:** I (2024-2025) Semestr: II

**Tədris yükü:** cəmi: 45 saat. Auditoriya saatı -45 (30 saat mühazirə, 15 saat labaratoriya)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 4 kredit

**Auditoriya N:**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** Nəzərova Nigar, a.ü.f.d., dosent

**Məsləhət günləri və saatı:** III gün saat 14<sup>00</sup>

**E-mail ünvanı:** nnigar00@mail.ru

**Kafedranın ünvanı:** Lənkəran ş., Füzuli küç., 170-a

**III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:**

**Əsas**

1.M.Ə. Məhərrəmov "Qida məhsulları texnologiyasının nəzəri əsasları "Iqtisad universiteti" 2014

2.Qurbanov N. H, Omarova E. M. İaşə məhsullarının texnologiyasının nəzəri əsasları, Bakı, 2010

3.Zeynalova F. R. Qida məhsullarının ümumi texnologiyası. Dərs vəsaiti, Bakı, 2009

4.Богданов В. Д., Дацун В. М., Ефимова М. В. Общие принципы переработки сырья и введение в технологию производства продуктов питания. Учебное пособие. Петропавловск- Камчатский: КамчатГТУ, 2007.

**Əlavə**

5.А. М. Климов , Е. И. Муратова , П. А. Галкин , А. В. Майстеренко « Введение в специальность» Тамбов Издательство ФГБОУ ВПО «ТГТУ» 2014

6.G.A.Abbasbəyli, S.I.Məhərrəmova, M.R.Yusifova, I.H.Kazimova. Xammal və qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzəret. dərs vəsaiti - Bakı. İqtisad Universiteti, 2016- 300 səh.

**IV.Prekvizitlər:** Fənnin tədrisi üçün öncədən zəruri olan fənlər mövcuddur. Bu fənn fənlərlə qarşılıqlı öyrənilir.

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Qida mühəndisliyi qida, mikrobiologiya, kimya, qida kimyası, qida biokimyası, tətbiqi fizika elmləri, maşınqayırma sahələrini özündə birləşdirən çoxşaxəli bir sahədir. Qida mühəndisliyi qənaətli məhsul istehsalı və xidməti üçün vacib olan biliklərin texnologiyaya ötürülməsini təmin edir. Fizikia, kimya, mikrobiologiya, qida biokimyası, riyaziyyat kimi fənləri həm mühəndislik məhsulları, həm də qida sənayesindəki əməliyyatları dərk eymek üçün əsasdır. Qida mühəndisliyi geniş spektrli fəaliyyət sahəsini əhatə edir." Qida mühəndisliyinə giriş" kursunun əsas vəzifələri bakalabr dərəcəli mütəxəssislərin müxtəlif qida sənayesinin nəzəri əsasları, müxtəlif qida istehsalı spesifik texnologiyasının əlaqələrinin məlum və yeni texnoloji proseslərin xüsusiyyətləri, texniki və iqtiasi göstəriciləri, habelə məhsulların əsas növlərinin öyrənilməsidir. İqtisadi aspektlərin texnoloji inşaf xüsusiyyətləri ilə əlaqəsinə xüsusi diqqət yetirilmelidir. Məhz, buna görə də "Qida mühəndisliyinə giriş" fənninin tədrisi mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.

**VII.Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII.Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 30 bal kollokviuma görə, 20 bal seminar və ya laboratoriya dəslərində fəaliyyətinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir;
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;

-5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir,  
 -4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;

3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir,

1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

*Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)*

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	Yaxşı	C
61 – 70 bal	Kafi	D
51 – 60 bal	qənaətbəxş	E
51 baldan aşağı	qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X. Təqvim mövzu planı: Mühazirə 30 saat, 15 saat laboratoriya, Cəmi 45 saat**

Nö	Keçirilən mövzuların adı və məzmunu	Saat	Tarix
1	<b>Mövzu:</b> Qida mühəndisliyinə giriş. Azərbaycanda qida sənayesinin inkşafı <b>Plan:</b> 1. Qida mühəndisliyinə giriş fənninin predmeti, məqsədi, vəzifələri, tarixi və inkşafı 2. Azərbaycanda qida sənayesinin inkşafı <b>Mənbə:</b> [ 1,2,6 ]	2	
2	<b>Mövzu:</b> Qida və qidalanmanın əsasları <b>Plan:</b> 1. Qida və qidalanmanın insan orqanizmində rolü 2. Rasional və adekvat qidalanmanın əsasları <b>Mənbə:</b> [ 1,3,6 ]	2	
3	<b>Mövzu:</b> Rasional qidalınma qanunları. Qidalanmanın fizioloji və bioloji əsasları <b>Plan:</b> 1. Rasional qidalınma qanunları 2. Qidalanmanın fizioloji əsasları 3. Qidalanmanın bioloji əsasları <b>Mənbə:</b> [ 1,3,6 ]		

4	<p><b>Mövzu:</b> Qida elmləri və texnologiyasının əhatə dairesi və digər elmlərlə əlaqəsi</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Qida haqqında elmin tarixi və metodologiyası</li> <li>2. Qidalanma elminin inşaf mərhələsi</li> <li>3. Dietologiya tarixi</li> <li>4. Qidalanma haqqında nutrisiologiya elmi</li> <li>5. Qidalanma sahəsi və digər elmlərlə əlaqəsi</li> </ol> <p><b>Mənbə:</b> [1,3,5,6]</p>	2	
5	<p><b>Mövzu:</b> Qida məhsulları və onların tərkibi. Qida məhsulları üçün xammallar</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Qida məhsullarının tərkibi və orqanizmdə rolü</li> <li>2. Xammallar haqqında ümumi məlumat</li> <li>3. Bitki mənşəli xammallar</li> <li>4. Heyvan mənşəli xammallar</li> </ol> <p><b>Mənbə:</b> [1,6]</p>	2	
6	<p><b>Mövzu:</b> Xammal və qida məhsullarının xarab olma səbəbləri və onlarda baş verən proseslər</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Xammal və qida məhsullarının xarab olma səbəbləri</li> <li>2. Xammal və qida məhsullarının keyfiyyətinə təsir edən amillər</li> <li>3. Xammal və qida məhsullarının saxlanmasında baş verən prosesslər</li> <li>4. Qida məhsullarının saxlanma şəraiti</li> </ol> <p><b>Mənbə:</b> [1,5,6]</p>	2	
7	<p><b>Mövzu:</b> Xammal və qida məhsullarının emalı üsulları</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Fiziki-kimyəvi emal üsulları</li> <li>2. Kimyəvi emal üsulları</li> <li>3. Biokimyəvi emal üsulları</li> </ol> <p><b>Mənbə:</b> [1,5,6]</p>	2	
8	<p><b>Mövzu:</b> Termiki və kombinədilmiş emal üsulları</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Termiki emal üsulları</li> <li>2. Kombinədilmiş emal üsulları</li> </ol> <p><b>Mənbə:</b> [1,5,6]</p>	2	
9	<p><b>Mövzu:</b> Xammalın hazırlanması və ilkin emalı</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Xammalın hazırlanması</li> <li>2. Saxlanma zamanı xammalda baş verən biokimyəvi proseslər</li> <li>3. Xammalın müayinə, sortlaşdırma və kalibrəlməsi</li> <li>4. Xammalın yuyulması və təmizlənməsi</li> </ol> <p><b>Mənbə:</b> [1,5,6]</p>	2	

10	<p><b>Mövzu:</b> Tara və qablaşdırma materialları. Hazır məhsulun qablaşdırılması</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Tara və qablaşdırma materialları</li> <li>2. Tara və qablaşdırıcıların əsas təsnifat əlmətləri</li> <li>3. Tara növləri və onların hazırlanacağı materiallar</li> <li>4. Qablaşdırma vasitələri</li> </ol> <p><b>Mənbə:</b> [1,5,6]</p>	2	
11	<p><b>Mövzu:</b> Ət və et məhsullarının texnologiyası</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Quş əti, balıq və balıq məhsulları</li> <li>2. Ətin kimyəvi tərkibi və qidalılıq dəyəri</li> <li>3. Subməhsulların kimyəvi tərkibi və qidalılıq dəyəri</li> <li>4. Hazır məhsulun keyfiyyətinə olan tələblər</li> </ol> <p><b>Mənbə:</b> [1,5]</p>	2	
12	<p><b>Mövzu:</b> Süd və süd məhsullarının texnologiyası</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Süd və süd məhsullarının qidalılığı, kimyəvi tərkibi</li> <li>2.Müxtəlif heyvanların südü və onların xüsusiyyətləri</li> <li>3.Südün fiziki - kimyəvi xassələri</li> <li>4.Südün homogenləşməsi</li> </ol> <p><b>Mənbə:</b> [1,3,4]</p>	2	
13	<p><b>Mövzu:</b> Meyvə və tərəvəz emalı texnologiyası</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Meyvə və tərəvəzlər haqqında məlumat</li> <li>2.Meyvə tərəvəzlərin soyuqda saxlanması</li> <li>3.Tərəvəz və meyvələrin sürətli dondurulması</li> <li>4.Meyvə və tərəvəzlərin qurudulma texnologiyası</li> <li>5.Meyvə və tərəvəz konservləri</li> </ol> <p><b>Mənbə:</b> [1,6]</p>	2	
14	<p><b>Mövzu:</b> Qida qatqları</p> <p><b>Plan</b></p> <ol style="list-style-type: none"> <li>1. Qida qatqları və təsnifati</li> <li>2. Qida qatqlarına qoyulan tələblər</li> <li>3. Qida əlavələrinin təhlükəsizliyi</li> <li>4. Bioloji aktiv maddələr və inqrediyentlərin ümumi xarakteristikası, təsnifati</li> </ol> <p><b>Mənbə:</b> [1,4,5]</p>	2	
15	<p><b>Mövzu:</b> Qida zəhərlənməsi</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Mikroorganizmlərin qida məhsullarına təsiri və qida zəhərlənmələri</li> <li>2. Mikrob təbiətli qida zəhərlənməsi</li> <li>3. Qida toksikoinfeksiyasiının əsas klinik təzahürleri</li> <li>4. Qida toksikozu</li> </ol> <p><b>Mənbə:</b> [1,2,5,6]</p>	2	

		Cəmi:	30 saat
<b>Laboratoriya mövzuları</b>			
1	Qida təhlükəsizliyi və qidalanma keyfiyyətinin təhlili	2	
2	Rasional qidalanma prinsiplərinin öyrənilməsi və qida elmlərinin digər elmlərlə əlaqəsinin təhlili	2	
3	Qida məhsullarının tərkibinin təyini və xammalların saxlanması şəraitinə təsir edən amillərin öyrənilməsi	2	
4	Ət və süd məhsullarının keyfiyyətinin artırılmasında termiki və kombinədilmiş emal üsullarının tətbiqi	2	
5	Şərab istehsalında xammalın ilkin emali və hazır məhsulun qablaşdırılma texnologiyası	2	
6	Ət məhsullarının hisə verilməsi prosesinin tədqiqi. Südün pasterizasiyası və kefir istehsalında istifadə olunan proseslərin öyrənilməsi	2	
7	Meyvə şirələrinin stabilizasiyasında istifadə olunan qida qatqlarının təsirinin öyrənilməsi	2	
8	Qida məhsullarında mikroorganizmlərin aşkar edilməsi və qida zəhərlənmələrinin səbəblərinin təhlili	1	
		Cəmi:	15 saat

**XI. Fənn üzrə tələblər, tapşırıqlar:** Bu fənni bitirdikdən sonra tələbə istehsalın optimal texnoloji proseslərini modelləşdirməyi, qida məhsulları istehsalının texnika və texnologiyasını, xammal, material və hazır məhsula qoyulan texniki tələbləri, standart və texniki şərtləri, istehsalın təşkilinin əsası və planın tərtibinin metodikasını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarını, qanunvericilik aktları sisimi, sənaye müəssisələrində sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi üsulları və vasitələri barəsində məlumatlara yiyələnməlidir.

#### **XII. Fənn üzrə təlimin nəticələri:**

- Qida və qidalanmanın insan orqanizmində rolü

- Rasinal qidalınma qanunları
- Xammal və qida məhsullarının xarab olma səbəbləri və onlarda baş verən proseslər
- Xammal və qida məhsullarının emali üsulları

#### **XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

#### **XIV. Kollokvium sualları:**

I kollokvium

1. Azərbaycanda qida sənayesinin inşafı
2. Qida və qidalanmanın insan organizmində rolü
3. Rasional və adekvat qidalanmanın əsasları
4. Qidalanmanın fizioloji əsasları
5. Qidalanma elminin inşaf mərhələsi
6. Dietologiya tarixi
7. Qidalanma haqqında nutriasiologiya elmi
8. Qida məhsullarının tərkibi və orqanizmdə rolü
9. Xammallar haqqında ümumi məlumat
10. Bitki mənşəli xammallar

## II kollokvium

1. Xammal və qida məhsullarının xarab olma səbəbləri
2. Xammal və qida məhsullarının keyfiyyətinə təsir edən amillər
3. Qida məhsullarının saxlanması şəraitü
4. Fiziki-kimyəvi emal üsulları
5. Kimyəvi emal üsulları
6. Biokimyəvi emal üsulları
7. Saxlanması zamanı xammalda baş verən biokimyəvi proseslər
8. Xammalın müayinə, sortlaşdırma və kalibrəlməsi
9. Xammalın yuyulması və təmizlənməsi
10. Tara və qablaşdırma materialları

## XV. İmtahan sualları:

### I blok

1. Qida mühəndisliyinə giriş fənninin predmeti, məqsədi, vəzifələri
2. Azərbaycanda qida sənayesinin inşafı
3. Qida və qidalanmanın insan organizmində rolü
4. Rasional və adekvat qidalanmanın əsasları
5. Rasional qidalınma qanunları
6. Qidalanmanın fizioloji əsasları
7. Qidalanmanın bioloji əsasları

### II blok

8. Qida haqqında elmin tarixi və metodologiyası
9. Qidalanma elminin inşaf mərhələsi
10. Dietologiya tarixi
11. Qidalanma haqqında nutriasiologiya elmi
12. Qidalanma sahəsi və digər elmlərlə əlaqəsi
13. Qida məhsullarının tərkibi və orqanizmdə rolü
14. Xammallar haqqında ümumi məlumat
15. Bitki mənşəli xammallar
16. Heyvan mənşəli xammallar
17. Xammal və qida məhsullarının xarab olma səbəbləri
18. Xammal və qida məhsullarının keyfiyyətinə təsir edən amillər

19. Xammal və qida məhsullarının saxlanmasında baş verən proseslər  
20. Qida məhsullarının saxlanma şəraiti

III blok

21. Fiziki-kimyəvi emal üsulları  
22. Kimyəvi emal üsulları  
23. Biokimyəvi emal üsulları  
24. Termiki emal üsulları  
25. Kombinəedilmiş emal üsulları  
26. Xammalın hazırlanması  
27. Saxlanma zamanı xammalda baş verən biokimyəvi proseslər  
28. Xammalın müayinə, sortlaşdırma və kalibrlnməsi  
29. Xammalın yuyulması və təmizlənməsi

IV blok

30. Tara və qablaşdırma materialları  
31. Tara və qablaşdırıcıların əsas təsnifat əlmətləri  
32. Tara növləri və onların hazırlanğı materiallar  
33. Qablaşdırma vasitələri  
34. Quş eti, baliq və baliq məhsulları  
35. Ətin kimyəvi tərkibi və qidalılıq dəyəri  
36. Subməhsulların kimyəvi tərkibi və qidalılıq dəyəri  
37. Hazır məhsulun keyfiyyətinə olan tələblər  
38. Süd və süd məhsullarının qidalılığı, kimyəvi tərkibi  
39. Müxtəlif heyvanların südü və onların xüsusiyyətləri  
40. Südün fiziki - kimyəvi xassələri  
41. Südün homogenləşməsi

V blok

42. Meyvə və tərəvəzlər haqqında məlumat  
43. Meyvə tərəvəzlerin soyuqda saxlanması  
44. Tərəvəz və meyvələrin sürətli dondurulması  
45. Meyvə və tərəvəzlerin qurudulma texnologiyası  
46. Meyvə və tərəvəz konservləri  
47. Qida qatqları və təsnifatı  
48. Qida qatqlarına qoyulan tələblər  
49. Qida əlavələrinin təhlükəsizliyi  
50. Bioloji aktiv maddələr və inqrediyentlərin ümumi xarakteristikası, təsnifatı  
51. Mikroorganizmlərin qida məhsullarına təsiri və qida zəhərlənmələri  
52. Mikrob təbiətli qida zəhərlənməsi  
53. Qida toksikoinfeksiyasiñ əsas klinik təzahürləri  
54. Qida toksiikozu

«Texnologiya və texniki elmlər» kafedrasının 07.02.2025-ci il tarixli iclasında 06 saylı protokolla təsdiq olunmuşdur.

Fənn müəllimi:

dos.N.H.Nəzərova

Kafedra müdürü:

dos.R.F.Əliyev